

TEST: 8024#01#Q15

Test	8024#01#Q15
Fənn	8024 - İqtisadiyyatın dövlət tənzimlənməsi
Təsviri	[Təsviri]
Müəllif	Suleymanova X.İ.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	200
Keçid balı	64 (32 %)
Suallardan	200
Bölmələr	24
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Tarazlığın Keynes modelinə görə iqtisadiyyat taraz olar, əgər: (Çəki: 1)

- istehlak xərclərindən yığıcı çıxdıqda qalan məbləğ investisiyalara bərabər olarsa
- müəyyən dövr üçün pul təklifinin dinamikası dəyişməz qalarsa
- nəzərdə tutulan istehlak xərcləri ilə investisiyaların cəmi ümumi DM bərabər olarsa
- dövlət büdcəsi balanslaşdırılmış olarsa

məcmu tələb məcmu təklifə bərabər olsarsa

Sual: İqtisadi siyasətin alətləridir: 1. İnzibati 2. İqtisadi 3. institutsional (Çəki: 1)

- 1,3
 - 1,2
 - 2,3
 - 2
 - 1,2,3
-

Sual: İqtisadi siyasətin aşağıdakı təsnifat növü var: 1. Liberal 2. Mobilizəedici 3. Tənzimləyici (Çəki: 1)

- 1,3
 - 1,2
 - 1,2,3
 - 2
 - 2,3
-

Sual: Bazar iqtisadiyyatı şəraitində iqtisadi siyasətin istiqamətinə bu aid deyil: (Çəki: 1)

- antiinflasiya
 - əmək bazarında
 - konyuktura və struktur
 - sosial
 - poternalist
-

Sual: İqtisadi siyasətdə xarici tarazlıq: (Çəki: 1)

- tədiyyə balansının saldosunun sıfır olmasına nail olmaqdır.

- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmaqdır.
 - iqtisadi artımın maksimum olmasına nail olmaqdır.
 - fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır.
 - siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini öyrənilməsinə nail olmaqdır.
-

Sual: İqtisadi siyasətin alətləridir: 1. İnizibati 2. İqtisadi 3. institutsional (Çəki: 1)

- 1,3
 - 1,2
 - 2,3
 - 2
 - 1,2,3
-

Sual: Dövlət direjizmi kim tərəfindən irəli sürülmüşdür (Çəki: 1)

- Keynsçilər tərəfindən
 - F.Peru
 - Skarrufi
 - Stafford
 - Şerman
-

Sual: Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir (Çəki: 1)

- sosial müdafiəyə
- məşğulluğun təmin olunması
- inflyasiyanın tənzimlənməsi
- fundamental elmi tədqiqatların maliyyələşdirilməsi

bütun cavablar düzdür

Sual: Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir (Çəki: 1)

- məşğulluğun təmin olunması
 - inflyasiyanın tənzimlənməsi
 - sosial müdafiəyə
 - regional siyasət
 - bütun cavablar düzdür
-

Sual: Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir (Çəki: 1)

- məşğulluğun təmin olunması
 - inflyasiyanın tənzimlənməsi
 - sosial müdafiəyə
 - regional siyasət
 - dünya iqtisadiyyatında milli maraqlarını təmin etmək
-

Sual: Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir (Çəki: 1)

- fundamental elmi tədqiqatların maliyyələşdirilməsi
 - inflyasiyanın tənzimlənməsi
 - sosial müdafiəyə
 - regional siyasət
 - məşğulluğun təmin olunması
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Hansı sahələr dövlət bölməsinə daxil deyil: (Çəki: 1)

- Təhsil
- Səhiyyə
- Hərbi-sənaye
- Neft sənaye
- İctimai iş

Sual: Dövlət bölməsinə verilən sifarişlərinin reallaşması prinsiplərinə aid deyil: (Çəki: 1)

- sifarişçi kimi dövlət çıxış edir
- sifarişin tərkibi dövlət tələblərindən asılıdır
- sifarişin həcmi məhduddur
- sifarişlər müqavilə əsasında yerinə yetirilir
- sifarişlər müddətsizdir

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi konyunktura: (Çəki: 1)

- dövrü xarakter daşıyır
 - dəyişməz qalır və tənzimlənmir
 - dəyişməz qalır
 - tənzimlənmir
 - ziddiyyətsiz olur
-

Sual: Konyuktura aşağıdakılarla izah olunur: (Çəki: 1)

- 35
 - 30
 - 25
 - 50
 - 70
-

Sual: Konyuktura aşağıdakılarla izah olunur: (Çəki: 1)

- istehlakın həcmi
 - istehsalın dinamikası
 - investisiyaların həcmi
 - pul emissiyası
 - büdcə kəsiri
-

Sual: Bazarın inhisarlaşmasını təyin etmə meyarıdır: (Çəki: 1)

- keyfiyyət
- qiymət
- coğrafi məkan
- hamısı

heç biri

Sual: Bazarın inhisarlaşmasını təyin etmə meyarıdır: (Çəki: 1)

əmtəə və coğrafi məkan meyarı

qiymət və keyfiyyət meyarı

region və çeşid meyarı

heç biri

hamısı

Sual: haqsız rəqabət formasına aiddir: (Çəki: 1)

təsərrüfat subyektinə mənfi təsir edəcək yalan məlumatların yayılması

əmtəənin istehlak xüsusiyyətləri və istehsal edilmə yeri haqqında düzgün olmayan informasiyanın yayılması

başqa istehsalçıların analoqi əmtəələri ilə öz əmtəələrinin yanlış müqayisəsi

hamısı

heç biri

Sual: haqsız rəqabət formasına aiddir: (Çəki: 1)

ticarət marka və firma işarələrinin qeyri qanuni istifadəsi

elmi-texniki, istehsal informasiyalarının və intellektual fəaliyyətinin nəticələrinin icazəsiz istifadəsi

əmtəənin istehlak xüsusiyyətləri və istehsal edilmə yeri haqqında düzgün olmayan informasiyanın yayılması

hamısı

heç biri

Sual: bazarda üstün mövqedən haqsız istifadədir: (Çəki: 1)

- qıtlığın yaradılması
 - qiymət diskriminasiyası
 - saziş bağlama
 - hamısı
 - heç biri
-

Sual: bazarda üstün mövqedən haqsız istifadədir: (Çəki: 1)

- bazara daxil olmada maneələrin yaradılması
 - şaquli razılaşmaların bağlanması
 - üfüqi razılaşmaların yaradılması
 - hamısı
 - heç biri
-

Sual: Sahibkarlığın dövlət tənzimlənməsi özündə təminatlar sistemini ehtiva edir: 1. iqtisadi, 2. sosial, 3. təşkilatı, (Çəki: 1)

- 1,2,3
 - 1,2
 - 2,3
 - 2
 - 1,3
-

Sual: Sahibkarlığın dövlət tənzimlənməsi özündə təminatlar sistemini ehtiva edir: 1. iqtisadi, 2. hüquqi 3. siyasi (Çəki: 1)

- 1,2,3
- 1,2
- 2,3

2

1,3

Sual: Hansı düzdür? (Çəki: 1)

Əmək - təsərrüfat - iqtisadiyyat - bazar - yığım - kapital-təmərküzləşmə - mərkəzləşmə- inhisarlaşma

Əmək - iqtisadiyyat - bazar - təsərrüfat - yığım-kapital-təmərküzləşmə - mərkəzləşmə- inhisarlaşma

Əmək - yığım - kapital-təmərküzləşmə - iqtisadiyyat - bazar-təsərrüfat - mərkəzləşmə- inhisarlaşma

Əmək - təsərrüfat - bazar -iqtisadiyyat - yığım - kapital-təmərküzləşmə - mərkəzləşmə- inhisarlaşma

Əmək - təsərrüfat - kapital-təmərküzləşmə - iqtisadiyyat - bazar - yığım - mərkəzləşmə- inhisarlaşma

Sual: Hansı düzdür? (Çəki: 1)

Üstünlük -imtiyaz - müstəsna hüquq - rəqabət -inhisar

Üstünlük - müstəsna hüquq- imtiyaz - rəqabət -inhisar

Üstünlük -imtiyaz - rəqabət - müstəsna hüquq - inhisar

Üstünlük -imtiyaz - müstəsna hüquq - inhisar -rəqabət

Üstünlük -imtiyaz - müstəsna hüquq - rəqabət -inhisar

Sual: Səhv cavabı tapın. Inhisar konkret səbəblərlə əlaqədar yarana bildiyi üçün onun aşağıdakı formaları mövcuddur (Çəki: 1)

təsadüfi

təsadüfi olmayan

qapalı

açıq

inzibati

Sual: Səhv cavabı tapın. İnhisar konkret səbəblərlə əlaqədar yarana bildiyi üçün onun aşağıdakı formaları mövcuddur (Çəki: 1)

- təkrarlanmayan
- təkrarlanan
- süni
- məhdud
- gizli

Sual: Səhv cavabı tapın. İnhisar konkret səbəblərlə əlaqədar yarana bildiyi üçün onun aşağıdakı formaları mövcuddur (Çəki: 1)

- təkrarlanmayan
- süni
- sadə
- təbii
- çeşidli

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İnhisarçılığın aşağıdakı növü yoxdur: (Çəki: 1)

- dövlət inhisarçılığı;
- sahə inhisarçılığı;

- yerli inhisarçılıq;
 - təsərrüfat subyektlərinin inhisarçılığı;
 - regional inhisarçılıq;
-

Sual: İnhisarçılığın aşağıdakı növü yoxdur: (Çəki: 1)

- maliyyə-kredit inhisarçılığı;
 - bazar subyektlərinin üfiqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq;
 - bazar subyektlərinin diaqonal sazişləri nəticəsində yaranan inhisarçılıq;
 - təbii inhisarçılıq;
 - patent-lisenziya inhisarçılığı;
-

Sual: Haqsız rəqabətin formalarına aid deyil: (Çəki: 1)

- Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
 - Rəqibin nüfuzdan salınması
 - Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
 - İstehlakçıların çaşdırılması
 - İstehlakçılara keyfiyyəti təbliğ etmək
-

Sual: Haqsız rəqabətin formalarına aid deyil: (Çəki: 1)

- Rəqibin təsərrüfat fəaliyyətinin tədlidi:
 - Rəqibin nüfuzdan salınması;
 - Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
 - Haqsız işgüzarlıq davranışı;
 - Sahibkarlıq fəaliyyəti
-

Sual: İnhisarçılığın aşağıdakı növü nəzərdə tutulur: (Çəki: 1)

- dövlət inhisarçılığı;
- sahə inhisarçılığı;
- yerli inhisarçılıq;
- təsərrüfat subyektlərinin inhisarçılığı;
- hamısı

Sual: İqtisadi tsiklin gedişatına ən çox hansının dinamikası təsir edir? (Çəki: 1)

- maddi – əmtəə ehtiyatlarının artırılmasına yönəldilən xalis investisiyaların
- uzun müddətli istifadə edilən əmtəələrin istehsalına yönəldilən xalis investisiyaların həcmi
- istehlak xərclərinin
- dövlət xərclərinin
- heç birinin

Sual: Dünya iqtisad elmi inhisarın neçə növünü səciyyələndirmişdir (Çəki: 1)

- 3
- 5
- 6
- 4
- 7

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>

Sual: İnhisarlarda qiymət səviyyəsinin yüksəldilməsinin məhdudlaşdırılması üçün tətbiq edilir: (Çəki: 1)

- rentabellik səviyyəsi həddi
- mənfəət səviyyəsi həddi
- maya dəyəri səviyyəsi həddi
- vergi səviyyəsi həddi
- kredit səviyyəsi həddi

Sual: Sahə idarəetmə orqanlarının təsərrüfat subyektlərinin və istehlakçıların mənfəyinə zidd olaraq rəqabətin məhdudlaşdırılmasına və ya gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılardan hansı daxil deyil: (Çəki: 1)

- yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələr yaradılması
- qeyri-dövlət təsərrüfat subyektlərinin maddi ehtiyatlarla əsassız olaraq mərkəzləşdirilmiş qaydada təchiz edilməsi kanallarının yaradılması;
- təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması
- sahə tabeliyində olan təsərrüfat subyektlərinin özəlləşdirilməsi prosesində səhm nəzarət paketlərinin əldə edilməsi
- yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələrin aradan qaldırılması

Sual: Milli rəqabət üstünlüklərinin determinantlarına aiddir: 1. istehsal amilləri parametrləri; 2. əmtəə və xidmətlərə tələb parametrləri; 3. ölkənin müəssisələrinin strategiyaları, onların strukturu və rəqabəti; 4. ölkənin malik olduğu yaxın və tamamlayıcı sahələrin xarakteri. (Çəki: 1)

- 1,2,3
- 1,2,3,4
- 2,3,4

- 1,4
- 1,4,2


Sual: Təcrübədə bazardakı inhisarlaşmanın dərəcəsi daha çox BEYN şkalası vasitəsilə müəyyən olunur. Buna uyğun olaraq bazarın tipi fərqləndirilir. 1. Yüksək səviyyədə mərkəzləşdirilmiş Oliqopoliya. 2. Mötədil oliqapoliya 3. Zəif təmərküzləşmiş Oliqapoliya 4. Təmərküzləşməmiş bazar (Çəki: 1)

- 1,2,3,4
- 1,2
- 2,3,4
- 2,4
- 1,3

Sual: Bazarlarda inhisarlaşması ilə əsas mübarizə metodu deyil: (Çəki: 1)

- Inhisarçı birliklərə nəzarət.
- Dominantlığın qarşısının alınması
- Rəqabətin məhdudlaşdırılmasına yol vermək.
- Inhisarçının bir neçə hissəyə bölünməsi.
- Ticarət müsabiqələrində rəqabətin müdafiəsi.

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Verginin funksiyası : (Çəki: 1)

- firmaların və ev təsərrüfatının himayəsində olan vəsaitlərin həcmnin azalmasına səbəb olur
 - dövlətin himayəsində olan vəsaitlərin həcmnin artmasına səbəb olur
 - dövlət xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmnin artmasına səbəb olur
 - Gəlirlərin yenidən bölgüsünə səbəb olur
 - Bütün yuxarıda qeyd olunanlara səbəb olur
-

Sual: Fiskal siyasətin məqsədidir: (Çəki: 1)

- ictimai tələbatın ödənilməsi
 - böhranların qabaqcadan məlumatlandırılması
 - iqtisadi artımın təmin edilməsi
 - məcmu tələb və təklifin balanslaşdırılması
 - hamısı
-

Sual: fiskal mexanizm aşağıdakı bloklardan ibarətdir: (Çəki: 1)

- iqtisadi və maliyyə siyasətinin ümumi kursunun təyin edilməsi
 - beynəlxalq valyuta təşkilatları ilə müştərək proqramların reallaşdırılması
 - pul-kredit və maliyyə siyasətlərinin parametrlərinin tənzimlənməsi
 - qeyri-büdcə fondlarının istifadəsi və formalaşması
 - hamısı
-

Sual: fiskal mexanizm aşağıdakı bloklardan ibarətdir: (Çəki: 1)

- maliyyə siyasətinin köməyi ilə maliyyə axınlarının tənzimlənməsi
- daxili və xarici borcun ödənilməsi porsedurlarının formalaşması
- büdcə kəsirinin maliyyələşməsi

- maliyyə bazarlarının infrastrukturunun inkişafı
 - hamısı
-

Sual: Büdcə sisteminin funksiyalarına aid deyildir: (Çəki: 1)

- sosial müdafiə
 - sahibkarlığı stimullaşdırma
 - maliyyə resurslarının akkumlyasiyası
 - sosial-iqtisadi proseslərin tənzimlənməsi
 - məcburi ehtiyat normasının təyini
-

Sual: Fiskal siyasətin əsas alətlərinə aiddir: (Çəki: 1)

- vergi və dövlət xərcləri
 - uçot dərəcəsi
 - açıq bazarda əməliyyatlar
 - məcburi ehtiyat normasının dəyişdirilməsi
 - hamısı
-

Sual: Büdcə gəlirlərinin əsas mənbələrinə aiddir: (Çəki: 1)

- əsas fəaliyyətdən mənfəət
 - vergilər
 - bank kreditləri
 - səhmlər
 - hamısı
-

Sual: Dövlət büdcəsinin tərtibi mərhələsi hansı orqanın qərarı ilə başlanır: (Çəki: 1)

- Milli Məclisin qərarı
 - Nazirlər Kağinetinin qərarı
 - İqtisadi İnkişaf Nazirliyinin qərarı
 - Vergi Nazirliyinin qərarı
 - Maliyyə Nazirliyinin qərarı
-

Sual: Dövlət büdcəsinin təsdiq edilən göstəricilərinə aid deyil: (Çəki: 1)

- vergi dərəcələri
 - müəssisələrin mənfəəti
 - ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü
 - qrantlar
 - transfertlər
-

Sual: Dövlət büdcəsinin tərtibi mərhələsində hansı orqan iştirak etmir: (Çəki: 1)

- Milli Məclis
 - Nazirlər Kabineti
 - İqtisadi İnkişaf Nazirliyi
 - Vergi Nazirliyi
 - Ədliyyə Nazirliyi
-

Sual: Dövlət büdcəsinin gəlir hissəsinə daxil edilmir: (Çəki: 1)

- mənfəət vergisi
- dövlət əmlakının icarə haqqı
- özəlləşdirmədən daxil olmalar
- amortizasiya ayırması

gömrük rüsumu

Sual: Dövlət büdcəsinin layihəsini hazırlayarkən Vergi Nazirliyi hansı məlumatı təqdim etmir: (Çəki: 1)

- keçən il əldə edilmiş büdcə gəlirinin məbləği
- cari ildə gözlənilən büdcə gəlirinin məbləği
- keçən ildə faktiki büdcə gəlirinin qalığı
- cari ildə gözlənilən büdcə gəlirinin qalığı
- tədiyyə balansının qalığı

Sual: vergiləri bölmək olar: 1. progressivə 2. proporsionala 3. regressivə (Çəki: 1)

- 1,2,3
- hec biri
- 1,2
- 3
- 2

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Büdcə kəsirinin aradan qaldırılması yolundan hansı inflyasiya törədən deyil: (Çəki: 1)

- pul emissiyası
- qiymətli kağız buraxılışı

- daxili kreditlərin götürülməsi
 - sekvestr
 - xarici borc
-

Sual: Vergi yükü: A) əgər tələb tam elastikdirsə yalnız satıcının üzərinə düşür B) əgər tələb tam qeyri-elastikdirsə yalnız alıcının üzərinə düşür C) əgər qiymət elastikliyi sıfırla sonsuzluğun arasındadırsa satıcı və alıcının üzərinə düşür (Çəki: 1)

- A,B,C
 - A,B
 - B,C
 - A
 - B
-

Sual: Vergi yükünün artması nəyin nəticəsində yaranır: (Çəki: 1)

- alıcılar gəlir vergisindən əlavə əlavə dəyər vergisini də ödədikdə
 - əlavə dəyər vergisi əmtənin istehsal həcmnin azalmasına gətirdikdə
 - vergiqoyma əməyə stimulu azaltdıqda
 - dövlət iqtisadi resurslardan firmalara nisbətən daha az səmərəli istifadə etdikdə
 - bir çox satıcılar vergini ödəyə bilmədikdə
-

Sual: Bütçə strategiyasında nəzərə almaq zəruridir: (Çəki: 1)

- daxili sosial problemləri, iqtisadi artımı və ölkənin təhlükəsizliyini,
- iqtisadiyyatın prioritet sahələrinin inkişafını
- vergi sisteminin təkmil olmasını
- idxal-ixrac gömrük tənzimləməsini
- hər birini

Sual: Bütçə sisteminin funksiyalarına aiddir: (Çəki: 1)

- maliyyə resurslarının akkumlyasiyası
- sosial-iqtisadi proseslərin tənzimlənməsi
- investisiyalaşdırma
- maliyyə resurslarının yenidən bölgüsü
- hər biri

Sual: vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyətə hansı orqan cəlb edə bilər: a) vergi orqanı; b) gömrük orqanı ; c) məhkəmə ; d) firma (Çəki: 1)

- a,b,d
- a,b,c
- b,c,d
- a,c
- a,b

Sual: İqtisadiyyat taraz vəziyyətdədir. İstehlaka meyllilik həddi 0,75, idxala meyllilik həddi 0 – dir. Əgər dövlət satınalmaları 2 mlrd. manat artırsa və vergiləri dəyişməzsə, onda taraz ÜDM necə dəyişər? (Çəki: 1)

- 4 mlrd. manat artar
- 2 mlrd. manat artar
- 6 mlrd. manat artar
- 2 mlrd. manat azalar
- 8 mlrd. manat azalar

Sual: dövlət borcu, əvvəlki illərə görə aşağıdakının cəmidir: (Çəki: 1)

- dövlət xərclərinin

- bütçə kəsirlərinin
 - bütçə kəsirindən bütçə artıqlığını çıxmaqla qalan məbləğlərin
 - bütçə artıqlığından bütçə kəsirini çıxmaqla qalan məbləğlərin
 - müdafiə xərclərinin
-

Sual: Dövlət borcu dövlətin müflisləşməsinə səbəb ola bilməz, belə ki: (Çəki: 1)

- borc mütləq ödənməli deyil
 - borc yenidən maliyyələşdirilə bilər
 - dövriyyədə pul kütləsini artırır
 - cavabların heç biri düz deyil
 - cavabların hamısı düzdür
-

Sual: Dövlət borcu hansı iqtisadi nəticələrə gətirib çıxara bilər? (Çəki: 1)

- milli iqtisadiyyatın istehsal imkanlarının azalmasına
 - həyat səviyyəsinin azalmasına
 - cəmiyyətin üzvləri arasında milli sərvətin yenidən bölgüsünə
 - məcmu milli xərclərin artmasına
 - heç birinə
-

Sual: Maliyyə tənzimlənməsinin mexanizmi aşağıdakı blokları əhatə edir: 1. Vergi sistemi və vergi qanunvericiliyi vasitəsilə maliyyə axınlarının tənzimlənməsi, 2. Daxil və xarici borc götürmələrinin və onların qaytarılması maliyyə prosedurlarının formalaşdırılması. 3. Bütçə kəsirinin maliyyələşdirilməsi mexanizminin işlənilməsi hazırlanması 4. Maliyyə bazarı infrastrukturunun və mexanizminin inkişaf etdirilməsi (Çəki: 1)

- 1,2,3,4
- 2
- 1,3,4

4

1,2,3

Sual: Maliyyə tənzimlənməsinin mexanizmi aşağıdakı blokları əhatə edir: 1. “maliyyə texnologiyaları”nın formalaşdırılması. 2. maliyyə qanunvericiliyi 3. inteqrasiya və maliyyə yardımı sisteminin təşkili, nəzarət və maliyyə-hesabat formalarının yaradılması. 4. maliyyə münasibətlərinin tənzimlənməsində büdcələrarası əlaqələr mexanizmindən istifadə. (Çəki: 1)

1,2,3,4

2

1,3,4

4

1.2.3

Sual: Maliyyə tənzimlənməsi mexanizmində əhəmiyyətlidir 1. büdcə potensialı və vergi tutma bazası, 2. büdcə xərcləri və büdcə kəsiri, 3. dövlət əmlakının maliyyə effektivliyi, 4. pul kütləsi və faiz dərəcəsi. (Çəki: 1)

1,2,3,4

2

1,3,4

4

1,2,3

Sual: büdcə strategiyasının təkmilləşməsi tədbirlərinə aiddir: 1. büdcə gəlirlərinin formalaşmasına iqtisadiyyatın kölgə və güzəştli sektorlarının cəlb edilməsi. 2. Vergi sisteminin əsaslı müasirləşdirilməsi. 3. Tənzimləyici vergi sisteminin, büdcə sisteminin bütün səviyyələrində vergi gəlirlərinin bölgülü formalaşdırılması sistemi ilə əvəz olunması. 4. İxrac və idxalın gömrük tənzimlənməsinin təkmilləşdirilməsi (Çəki: 1)

1,2,3,4

2

1,3,4

- 4
 - 1,2,3
-

Sual: Bütçədə sekvest tətbiq olunmayan xərc maddələr: (Çəki: 1)

- daxili və xarici borclara xidmət
 - investisiya qoyuluşları
 - idarəetmə aparatının saxlanması
 - regional bütçələrə dotasiyalar
 - satınalmalara ayrılan vəsaitlər
-


Sual: Dövlət bütçəsində sekvestr nə zaman tətbiq edilir: (Çəki: 1)

- bütçə defisiti 10% olduqda
 - bütçədə profisit 10% olduqda
 - bütçə defisiti 30% çox olduqda
 - bütçə profisiti 30% çox olduqda
 - bütçə defisiti və profisiti olmadıqda
-

Sual: Antiinflasiyaya yönəldilən fiskal siyasət nəzərdə tutur: (Çəki: 1)

- vergi ödəmələrinin artması və dövlət xərclərinin azalmasını
 - həm vergi ödəmələrinin, həm də dövlət xərclərinin azalmasını
 - hər ikisinin artmasını
 - vergi ödəmələrinin azalması, dövlət xərclərinin artmasına
 - hər ikisinin dəyişməz qalmasını
-

BÖLMƏ: 0703

Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Büdcədə sekvest tətbiq olunmayan xərc maddələr: (Çəki: 1)

- daxili və xarici borclara xidmət
- investisiya qoyuluşları
- idarəetmə aparatının saxlanması
- regional büdcələrə dotasiyalar
- satınalmalara ayrılan vəsaitlər

Sual: Dövlət büdcəsində sekvestr nə zaman tətbiq edilir: (Çəki: 1)

- büdcə defisiti 10% olduqda
- büdcədə profisit 10% olduqda
- büdcə defisiti 30% çox olduqda
- büdcə profisiti 30% çox olduqda
- büdcə defisiti və profisiti olmadıqda

Sual: Antiinflasiyaya yönəldilən fiskal siyasət nəzərdə tutur: (Çəki: 1)

- vergi ödəmələrinin artması və dövlət xərclərinin azalmasını
- həm vergi ödəmələrinin, həm də dövlət xərclərinin azalmasını
- hər ikisinin artmasını
- vergi ödəmələrinin azalması, dövlət xərclərinin artmasına
- hər ikisinin dəyişməz qalmasını

Sual: İqtisadi təklif nəzəriyyəsinə əsasən büdcə ekspensiyası nəzərdə tutur: (Çəki: 1)

- vergilərin əhəmiyyətli dərəcədə artımını
 - büdcə artıqlığını və vergilərin qismən az artmasını
 - vergilərin əhəmiyyətli dərəcədə azalmasını
 - cavablar düz deyil
 - cavabların hamısı düzdür
-

Sual: Balanslaşdırılmış büdcə multiplikatoru konsepsiyasına əsasən dövlət satınalmalarının və vergilərin bərabər həcmdə azalması: (Çəki: 1)

- milli gəlirin və istehsalın səviyyəsini dəyişməz
 - xüsusi investisiyaların azalmasına səbəb olar
 - milli gəlirin və istehsalın taraz səviyyəsini artırır
 - büdcə defisitinə səbəb olar
 - milli gəlirin və istehsalın taraz səviyyəsini azaldar
-

Sual: Əgər dövlət hər il balanslaşdırılmış büdcəyə nail olarsa, onda bu büdcə: (Çəki: 1)

- iqtisadi tsikllər çərçivəsində dəyişmələri azaldar
 - iqtisadi tsikllər çərçivəsində dəyişmələri artırır
 - istehsalın həcmi və məşğulluğun səviyyəsinə heç bir təsir göstərməz
 - inflyasiyanın azalmasına şərait yaradar
 - məcmu tələbi stimullaşdırır
-

Sual: vergi qanunvericiliyinin pozulmasına tətbiq edilən sanksiyalar nə xarakterli ola bilər: (Çəki: 1)

- əmlak və iqtisadi cinayət
- əmlak və sosial

- iqtisadi cinayət və sosial
 - sosial və mədəni
 - mədəni və əmlak
-

Sual: vergi qanunvericiliyinin pozulmasına görə aşağıdakı məsuliyyət növlərini göstərmək olar: a) inzibati ; b) iqtisadi; c) maddi ;d) cinayət (Çəki: 1)

- a,b,c
 - b,c,d
 - a,c,d
 - a,b
 - a,c
-

Sual: Tam məşğulluq şəraitində iqtisadiyyat taraz vəziyyətdədir. Dövlət satınalmaları 10 mlrd. manat artırmaq niyyətindədir. Eyni zamanda vergiləri yüksəltmək, lakin inflyasiyaya yol verməmək, yəni taraz ÜDM əvvəlki səviyyədə saxlamaq istəyir. Vergilərin artması nə qədər olar? (Çəki: 1)

- 10 mlrd. manatdan çox
 - 10 mlrd. manat
 - 10 mlrd. manatdan az
 - artmaz
 - əksinə aşağı düşərək azalar
-

Sual: Əgər dövlət hər il balanslaşdırılmış büdcəyə nail olarsa, onda bu büdcə: (Çəki: 1)

- iqtisadi tsikllər çərçivəsində dəyişmələri azaldar
- iqtisadi tsikllər çərçivəsində dəyişmələri artırır
- istehsalın həcmi və məşğulluğun səviyyəsinə heç bir təsir göstərməz
- inflyasiyanın azalmasına şərait yaradar

- məcmu tələbi stimullaşdırar
-

Sual: Tam məşğulluq şəraitində iri büdcə defisiti səbəb olur: (Çəki: 1)

- ixracın idxalı üstələməsinə
 - milli valyutanın beynəlxalq əhəmiyyətinin (qiymətliliyinin) azalmasına
 - məsrəflərin artması ilə şərtlənən inflyasiyaya
 - real faiz dərəcəsinin artmasına
 - real faiz dərəcəsinin azalmasına
-

Sual: iqtisadiyyatında budce-verqi mexanizmlər aşağıdakı blokları əhatə etmir: (Çəki: 1)

- iqtisadi və maliyyə siyasətinin ümumi kursunun müəyyən edilməsi
 - razılaşıdırılmış maliyyə proqramlarının reallaşdırılması.
 - pul və kredit siyasətlərinin parametrlərinin maliyyə parametrləri ilə qarşılıqlı əlaqədə tənzimlənməməsi.
 - büdcə və büdcədən kənar fondların formalaşdırılması və istifadəsi.
 - qüvvədə olan vergi qanunvericiliyinə hər il dəyişikliklərin edilməsi
-

Sual: büdcə strategiyasının təkmilləşməsi aşağıdakı tədbirlər əsasında aparılmır. (Çəki: 1)

- daxili sosial problemlərə, iqtisadi artım və ölkənin təhlükəsizliyinin təmin edilməsi
 - büdcə prosesinin prioritetlərə istiqamətləndirilməsinin təmin edilməsi.
 - büdcə sisteminin hər bir səviyyəsinin funksional səlahiyyətlərinin dəqiqləşdirilməsi
 - büdcə xərclərinin miqdarını hər bir büdcə xidməti növünün normativləri əsasında müəyyən edilməsi.
 - ümumi büdcənin ərazi vahidləri üzrə nisbətlərinin tənzimlənməməsi.
-

Sual: Risklərin nəzərə alınmasının əsas metodlarına aşağıdakıları daxil etmək olar. 1. Ekspert qiymətləndirmə metodu. 2. Riskə görə mükafatın artırılması metodu. 3. Həssaslığın təhlili metodu. (Çəki: 1)

- 1,2,3
- 1,2
- 2,3
- 3
- 1

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Pul –kredit tənzimləmə metodlarına aid deyil (Çəki: 1)

- uçot dərəcəsi
- pul emissiyası
- məcburi ehtiyat norması
- valyuta məzənnəsinin dəyişməsi
- müavinətlər

Sual: Pul-kredit siyasətinin alətinə aid deyil: (Çəki: 1)

- açıq bazarda əməliyyatlar
- uçot dərəcəsi
- milli valyuta məzənnəsinin tənzimlənməsi

- devalvasiya
 - dövlət xərcləri
-

Sual: Pul-kredit siyasətinin vasitəsi deyildir: (Çəki: 1)

- diskont
 - devalvasiya
 - revalvasiya
 - subsidiya
 - royalti
-

Sual: İqtisadiyyatın monetar tənzimlənməsini təklif edən: (Çəki: 1)

- C.Qelbreyt
 - F.Petti
 - Y.Tinbergen
 - Q.Müzdal
 - M.Fridmen
-

Sual: Hansını Mərkəzi Bank təsdiq etmir: (Çəki: 1)

- uçot dərəcəsi
 - məcburi ehtiyat norması
 - nizamnamə kapitalı
 - qiymətli kağızların alınması həddi
 - əhalidən əmanətlərin qəbulu həddi
-

Sual: Mərkəzi bankın funksiyasına daxil deyil: (Çəki: 1)

- fiskal siyasəti həyata keçirmək
 - pul-kredit siyasətini həyata keçirmək
 - valyuta siyasətini həyata keçirmək
 - qiymətli kağızlar bazarında əməliyyatlar aparmaq
 - hesablaşma sisteminin sabit işləməsi üçün şərait yaratmaq
-

Sual: Mərkəzi Bank həyata keçirmir: (Çəki: 1)

- vergi dərəcələrinin təyinini
 - valyuta məzənnəsinin təyinini
 - uçot dərəcəsinin təyinini
 - məcburi ehtiyat normasını
 - pul emissiyasını
-

Sual: Mərkəzi bankın funksiyasına daxil deyil: (Çəki: 1)

- institusional siyasəti həyata keçirmək
 - pul-kredit siyasətini həyata keçirmək
 - valyuta siyasətini həyata keçirmək
 - qiymətli kağızlar bazarında əməliyyatlar aparmaq
 - hesablaşma sisteminin sabit işləməsi üçün şərait yaratmaq
-

Sual: Mərkəzi Bank həyata keçirmir: (Çəki: 1)

- royalti dərəcələrinin təyinini
- valyuta məzənnəsinin təyinini
- uçot dərəcəsinin təyinini
- məcburi ehtiyat normasını

- pul emissiyasını

Sual: Pul-kredit siyasətinin əsas metodu deyil: (Çəki: 1)

- sürətli amortizasiya ayırmalarının təyini
- mərkəzləşdirilmiş kreditlərin verilməsi
- bank əməliyyatlarının məhdudlaşdırılması
- məcburi ehtiyat normalarının idarə olunması
- uçot dərəcəsinin təyini

Sual: Banklara nəzarətin hansı növü var: (Çəki: 1)

- daxili və xarici
- interval və nöqtəvi
- iqtisadi və inzibati
- müddətli və müddətsiz
- birölçülü və çoxölçülü

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: pul-kredit siyasətində keynsçiliyin əsas nəzəri bərabəliyi: (Çəki: 1)

- $M \cdot V = P \cdot Q$
- $M = (P \cdot Q) / V$

$VVP=C+I+G+NX$

$VVP=C+I+G$

$M= P*Q$

Sual: Maliyyə-kredit təşkilatları arasında rəqabəti məhdudlaşdıran hala aid deyil: (Çəki: 1)

- maliyyə ehtiyatlarının çevikliyinə məhdudlaşdırılması
 - bankları vahid faiz dərəcələri tətbiq etməyə məcburiyyət
 - subyektlərin bank krediti almağa maneəçilik
 - subyektlərin bank krediti almağında bərabərlik
 - subyektlərin bank krediti alma şərtlərinə sərtləşdirilməsi
-

Sual: Bankaların lisenziyasının alınma səbəblərinə aid deyil: (Çəki: 1)

- aylıq hesabatlar son iki ayda təqdim edilmədikdə
 - bank müflis elan olunduqda
 - bankın təsisçilərinin qərarı əsasında
 - lisenziya qaydalarından əlavə işlər gördükdə
 - aylıq hesabatların məlumatları təhrif edildikdə
-

Sual: Ümumi pul kütləsi hər dəfə artır: (Çəki: 1)

- komməriya bankları öz qoyuluşlarını mərkəzi bankda artırıqda
- komməriya bankları əhaliyə verilən ssudaların həcmi artırırıqda
- komməriya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini artırırıqda
- komməriya bankları öz qoyuluşlarının bir hissəsini mərkəzi bankdan götürdükdə
- komməriya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması

yolu ilə cari hesablar üzrə öz öhdəliklərini azaltdıqda

Sual: Əgər Mərkəzi Bank əhalidən çox sayda qiymətli kağız alarsa, onda: (Çəki: 1)

- kommertiya banklarının ehtiyatı formasında olan mərkəzi bankın öhdəlikləri artar
 - kommertiya banklarının cari hesabları azalar
 - əhalinin əlində olan ümumi pul kütləsi azalar
 - mərkəzi bankın uçot dərəcəsi və ssudalarının həcmi artar
 - mərkəzi bankın uçot dərəcəsi və ssudalarının həcmi azalar
-

Sual: Uçot dərəcəsinin artması, adətən səbəb olur: (Çəki: 1)

- səhm və istiqrazların qiymətinin artmasına
 - səhmin qiymətinin artmasına, istiqrazın qiymətinin azalmasına
 - səhmin qiymətinin azalmasına, istiqrazın qiymətinin artmasına
 - səhm və istiqrazın qiymətinin azalmasına
 - səhm və istiqrazın qiymətinin dəyişməməsinə
-

Sual: Mərkəzi Bank həyata keçirmir: (Çəki: 1)

- vergi dərəcələrinin təyinini
 - valyuta məzənnəsinin təyinini
 - uçot dərəcəsinin təyinini
 - məcburi ehtiyat normasını
 - pul emissiyasını
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	13

Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: C.Keynsin nəzəriyyəsinə görə investisiyalar yığıcı üstələyər, əgər: (Çəki: 1)

- faiz dərəcəsinin səviyyəsi artarsa
- uzun müddət iqtisadiyyatda istehsal artıqlığı və işsizlik hökm sürərsə
- Seyin qanunu işləməzsə
- iqtisadiyyatda işsizlik və istehsal artıqlığı qeyri – mümkün olarsa
- əhalinin gəlirləri azalarsa

Sual: Məcmu investisiya həcmnin azalması tendensiyası nə zaman müşahidə olunur? (Çəki: 1)

- satış artımının tempi yüksəldikdə
- satış artımının səviyyəsi dəyişməz qaldıqda
- satış artımı tempi azaldıqda
- cavabların hamısı düzdür
- cavabların hamısı səhvdir

Sual: İqtisadiyyatın strukturunun tənzimlənməsinin mühüm alətlərini aşağıdakı siyasət təşkil edir: (Çəki: 1)

- vergi
- amortizasiya
- vergi və amortizasiya
- kredit
- subsidiya

Sual: Dövlət real xalis milli məhsulu artırmaq istəyirsə, onda nə edir? (Çəki: 1)

- vergiləri azaldır
 - satınalmaları azaldır
 - transfert ödəmələri azaldır
 - büdcə kəsirini azaldır
 - büdcə xərcini azaldır
-

Sual: Məcmu investisiya həcmnin azalması tendensiyası nə zaman müşahidə olunur? (Çəki: 1)

- satış artımının tempi yüksəldikdə
 - satış artımının səviyyəsi dəyişməz qaldıqda
 - satış artımı tempi azaldıqda
 - cavabların hamısı düzdür
 - cavabların hamısı səhvdir
-

Sual: Xarici investisiyalar aşağıdakıdan müdafiə edilmir: (Çəki: 1)

- standart və normaların dəyişdirilməsindən
 - investisiya mühitinin dəyişilməsindən
 - iqtisadi islahatlardan
 - siyasi dəyişikliklərdən
 - iqtisadi böhrandan
-

Sual: Xarici investisiyalar aşağıdakıdan müdafiə edilmir: (Çəki: 1)

- milli təhlükəsizlik qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən
- ətraf mühitin müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən

- vergi qanunvericiliyindəki dəyişikliklərdən
 - əhalinin əxlaq və sağlamlığının müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən
 - müdafiə qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən
-

Sual: Xarici investisiyalar hansı hallarda milliləşdirilə bilər: (Çəki: 1)

- investisiya mühitinin dəyişməsi haqda yeni qanun qəbul edilən zaman
 - xalqa və dövlət mənafeələrinə zərər vuran zaman
 - iqtisadi islahatlar zamanı
 - siyasi dəyişikliklərdən zamanı
 - iqtisadi böhran zamanı
-

Sual: İnvestora nə zaman təxirə salınmadan, müqabil və səmərəli kompensasiya ödənilir: (Çəki: 1)

- milliləşdirmə zamanı
 - devalvasiya zamanı
 - revalvasiya zamanı
 - özəlləşdirmə zamanı
 - inflyasiya zamanı
-

Sual: İnvestora gəlir məbləğlərini istifadədə təminat verilmir: (Çəki: 1)

- xaricə köçürmələrinə
- daxildə özəlləşdirmədə istifadə etmələrinə
- daxildə torpaq almağa istifadə etmələrinə
- digər valyutalara dəyişmələrinə
- reinvestisiya etmələrinə

Sual: İnvestisiya qoyulması hansı obyektlərə qadağan deyil: (Çəki: 1)

- sanitariya-gigiyenik normaların tələblərinə uyğun gəlməyən obyektlərə,
- radiasiya və ekologiya normalarının tələblərinə uyğun gəlməyən obyektlərə,
- arxitektura normalarının tələblərinə uyğun gəlməyən obyektlərə,
- dövlət səviyyəsində müflis elan edilmiş obyektlərə
- hüquqi şəxslərin qanunla müdafiə edilən hüquq və mənafelərini pozan obyektlərə

Sual: İnvestisiya fəaliyyətinin obyektləri nə ola bilər: a) əmlak, b) əsas fondlar, c) dövriyyə vəsaiti, d) qiymətli kağızlar (Çəki: 1)

- a,b,c
- a,b,c,d
- a,d,s
- a,d
- b,c

Sual: Azərbaycandan vətəndaşlarının xarici ölkədəki investisiya fəaliyyəti nə ilə tənzimlənir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Konstitusiyası ilə
- Azərbaycan Respublikasının müvafiq qanunu ilə
- müvafiq xarici dövlətin qanunvericiliyi ilə
- Beynəlxalq öhdəliklə
- BMT-nin qətnaməsi ilə

BÖLMƏ: 1101

Ad 1101

Suallardan 9

Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aqrar sahədə bu qanun Sahibkarlığı tənzimləmir. (Çəki: 1)

- «Kəndli (fermer) təsərrüfatı haqqında»
- «Aqrar islahatın əsasları haqqında»
- «Kooperasiya haqqında»
- «Sahibkarlıq fəaliyyəti haqqında»
- «Banklar və bank fəaliyyəti haqqında»

Sual: ASK dövlət tənzimlənməsi prinsiplərinə aiddir: (Çəki: 1)

- rasionl aqrar protesionizminin formalaşdırılması
- məqsədli proqram tənzimləmə və köməklik
- dövlət zəmanəti
- hamısı
- heç biri

Sual: ASK dövlət tənzimlənməsi prinsiplərinə aiddir: (Çəki: 1)

- məqsədli proqram tənzimləmə və köməklik
- dövlət zəmanəti
- məhsulların təbii fəlakətdən sığortalanması
- hamısı
- heç biri

Sual: Aqrar sahəni idarə edirlər: A) bələdiyyələr B) fermerlər C) dövlət və qeyri dövlət

orqanları (Çəki: 1)

- A,B,C
- A,B
- C
- A,C
- B

Sual: Kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:
(Çəki: 1)

- Aqrar proteksionizm qanunundan səmərəli istifadə.
- Proqram-məqsədli tənzimlənmənin həyata keçirilməsi.
- Dövlət zəmanətinin olması.
- Kənd təsərrüfatında mülkiyyət münasibətlərinə diferensial yanaşma.
- Sənayeyə nisbətən kənd təsərrüfatına üstünlük vermə

Sual: Paritet qiymət indeksi belə ifadə olunur. (Çəki: 1)

$$\text{Paritet indeksi} = \frac{\text{Kənd təsərrüfatı məhsulun qiyməti}}{\text{Kəndlinin aldığı məhsulun qiyməti}}$$

- [yeni cavab]

$$\text{Paritet indeksi} = \frac{\text{Kənd təsərrüfatı məhsulun baza qiyməti}}{\text{Kənd təsərrüfatı məhsulun faktiki qiyməti}}$$

-

$$\text{Paritet indeksi} = \frac{\text{Kənd təsərrüfatı məhsulun qiyməti}}{\text{Xarici kəndlinin məhsulun qiyməti}}$$



$$\text{Paritet indeksi} = \frac{\text{Kənd təsərrüfatı məhsulun faktiki qiyməti}}{\text{Kənd təsərrüfatı məhsulun baza qiyməti}}$$



$$\text{Paritet indeksi} = \frac{\text{Kənd təsərrüfatı məhsulun mənfəəti}}{\text{Kənd təsərrüfatı məhsulun maya dəyəri}}$$



Sual: Infrastruktur təminat metodları deyildir (Çəki: 1)

- ASK-nın fəaliyyətinin dayanıqlılığının yüksəldilməsi maraqlarında işləyən infrastrukturanın yaradılması üzrə əsaslandırılmış normativ aktların qəbul edilməsi.
- Xidmətin marketing sisteminin yaradılmaması.
- Topdan satış və pərakəndə satış bazarlar sisteminin yaradılması.
- Əmtəə birjalarının, yarmarkaların, auksiyonların sisteminin yaradılması və.s.
- Investisiyon, torpaq, kooperativ banklar sisteminin yadadılması.

Sual: Maddi texniki dəstək metodlarına aid deyil (Çəki: 1)

- Lizing mexanizminin işlənilib hazırlanması.
- Keyfiyyətə yeni texnikanın istehsalında və aparıcı texnologiyaların tətbiqində müəyyən hissənin maliyyələşdirilməsi
- Yeni texnikanın istehsalı və istifadəsində güzəştli kreditləşdirmə, vergiqoyma, sürətləndirilmiş amortizasiya tətbiqi.

- Yeni texnikanın əldə edilməsi və maşın traktor parkının dəstəklənməsi.
- Çatışmayan qanunveriji aktların qəbul edilməsi.

Sual: Xarici iqtisadi fəaliyyət üzrə dəstək metodlarına aid deyil (Çəki: 1)

- İxracatçıya xarici bazara çıxış kimi marketing xidmətinin göstərilməsi,
- İdxal edilən ərzaq məhsullarına gömrük tariflərinin, kompensasiyon yırımların, vergilərin və s. köməyiə ərzaq təhlükəsizliyinin təmin edilməsi.
- İstehsal, müştərək müəssisələr yaradılması sferasında xarici investorlar üçün əlverişli mühütün yaradılması.
- Qabalcıl texnika və texnologiyaların idxalında xarici kreditorlar üçün dövlət zəmanəti.
- Rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının idxalında dempinq siyasəti.

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aqrar siyasətin aparılmasında aşağıdakı hansı məqsəd nəzərdə tutulmur: (Çəki: 1)

- əhalini ərzaqla təmin etmək.
- Kənd təsərrüatının ölkə gəlirinin yaranmasında iştirakını təmin etmək.
- Ətraf mühitin mühaizəsi problemini həll etmək.
- K/t məhsullarının dempinq əsaslı ixracını
- Məhsul çeşidinə nəzarət etmək

Sual: Xarici investisiyalar aşağıdakı yollarla həyata keçirilə bilməz: (Çəki: 1)

- Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan müəssisələrdə payçılıq iştirakı;
 - tamamilə xarici investidlərə məxsus olan müəssisələr yaradılması;
 - müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak paylarının əldə edilməsi;
 - Azərbaycan Respublikası ərazisində torpaqların əldə edilməsi;
 - səhmlərin, istiqrazların və digər qiymətli kağızların əldə edilməsi;
-

Sual: ASK-nın dövlət tənzimlənməsi funksiyasına aid deyil: (Çəki: 1)

- real istehsalçıları stimullaşdırma
 - sənaye üçün xammal olan kənd təsərrüfatı məhsullarına davamlı tələbi formalaşdırmaq
 - ASK üçün infrastrukturun və maddi-texniki bazanın yaradılması
 - kənd təsərrüfatı məhsullarının satınalma qiymətlərini təyin etmə
 - vergidən tam azad etmə
-

Sual: ASK dövlət tənzimlənməsi funksiyasına aid deyil: (Çəki: 1)

- rəşional aqrar ptesionizminin formalaşdırılması
 - məqsədli proqram tənzimləmə və köməklik
 - dövlət zəmanəti
 - məhsulların təbii fəlakətdən sığortalanması
 - hamısı
-

Sual: Dövlət tərəfindən aqrar münasibətlər kompleksi başlıca olaraq tənzim olunur: (Çəki: 1)

- hüquqi və iqtisadi təsir metodları ilə
- inzibati metodlar ilə

- ekoloji metodlar ilə
- texniki-normativ metodları ilə
- sosial-ekoloji metodlar ilə

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hansı qanun torpaq bazarını tənzimləmir? (Çəki: 1)

- «Torpaq vergisi haqqında»
- «Kəndli (fermer) təsərrüfatı haqqında»
- «Aqrar islahatın əsasları haqqında»
- «Torpaq islahatı haqqında»
- «Sovxozların və kolxozların islahatı haqqında»

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ekoloji sahədə nəzərdə tutulmur (Çəki: 1)

- Ekoloji fəlakəti aradan qaldırmaq
- Böhrandan çıxmaq

- Selin qarşısını almaq
 - Ekoloji tarazlıq
 - Su və hava hövzələrinin mühafizəsi
-

Sual: . Səhv cavabı tapın. Ekoloji təhlükəsizlik ictimai dəyərlərə malik olub aşağıdakı xüsusiyyətlərə malikdir? (Çəki: 1)

- superüstünlük – onu hərbi təhlükəsizliklə eyniləşdirmək olar
 - ictimai xarakterli olması
 - ekoloji təhlükəsizliyin digər sosioloji dəyərlərlə əlaqəsi
 - ekoloji təhlükəsizliyin qeyri müəyyənliyi
 - ekoloji təhlükəsizliyin məkanlığı
-

Sual: İnsanların ətraf mühitlə birgə fəaliyyətinin idarəetmə və monitoring istiqamətinə nə aid deyil? (Çəki: 1)

- resurslar üzərində nəzarət
 - resurslar üzərində təftiş
 - resursların istifadə səviyyəsinin tənzimlənməsi
 - təbiətdən istifadənin idarə edilməsi
 - ekoloji proseslərdə qurum fəaliyyətinə nəzarət
-

Sual: Səhv cavabı tapın. Ekoloji təhlükəsizlik ictimai dəyərlərə malik olub aşağıdakı xüsusiyyətlərə malikdir? (Çəki: 1)

- ictimai xarakterli olması
- ekoloji təhlükəsizliyin digər sosioloji dəyərlərlə əlaqəsi
- ekoloji təhlükəsizliyin maddi nemətlərin azalması qanunu–na tabe olmaması
- sistem xarakterli – yəni ekoloji təhlükəsizlik bir sahə yox, bütünlükdə cəmiyyətin fəaliyyəti ilə şərtlənir

ekoloji təhlükəsizlik obyektinin modeliyi

Sual: Səhv cavabı tapın. Ekoloji təhlükəsizlik ictimai dəyərlərə malik olub neçə xüsusiyyətlərə malikdir? (Çəki: 1)

2


3

5

4

6

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Dövlət tənzimlənməsinin əsas məqsədi: (Çəki: 1)

- dayanıqlı iqtisadi inkişafın təmin olunması
- gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
- məşğulluğun tənzimlənməsi
- ətraf mühitin qorunması
- ölkənin təhlükəsizliyinin təmin edilməsi

Sual: Dövlət tənzimlənməsinin zərurəti nə zaman artır? (Çəki: 1)

- gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
- məşğulluğun tənzimlənməsi

- tənəzzül zamanı
 - ölkənin təhlükəsizliyinin təmin edilməsi
 - bütün cavablar düzdür
-

Sual: Dövlət tənzimlənməsinin zərurəti nə zaman artır? (Çəki: 1)

- gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
 - məşğulluğun tənzimlənməsi
 - ətraf mühitin qorunması
 - böhran zamanı
 - bütün cavablar düzdür
-

Sual: Dövlət tənzimlənməsinin zərurəti nə zaman artır? (Çəki: 1)

- gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
 - məşğulluğun tənzimlənməsi
 - ətraf mühitin qorunması
 - bütün cavablar düzdür
 - keçid dövründə
-

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsinin rolu nə vaxt önəmli deyil? (Çəki: 1)

- gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
 - məşğulluğun tənzimlənməsi
 - ətraf mühitin qorunması
 - iqtisadi artım zamanı
 - keçid dövründə
-

Sual: Dövlət tənzimlənməsinin obyektlərinə aid deyil (Çəki: 1)

- iqtisadi maraqların icraçıları
- ölkənin sahələri və regionları
- regionların sosial-iqtisadi prosesləri
- tədiyyə balansı
- hamısı

Sual: İDT-nin obyektidir (Çəki: 1)

- iqtisadiyyatın sfera və sahələri
- ölkənin sahələri və regionları
- regionların sosial-iqtisadi prosesləri
- tədiyyə balansı
- hamısı

Sual: İDT-nin subyektidir (Çəki: 1)

- qanunverci orqanlar
- müəssisələr
- təşkilatlar
- qanunverici, icraedici və məhkəmə orqanları
- idarələr

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi tənzimləmə mexanizmi neçə səviyyədə ibarətdir? (Çəki: 1)

- 3
 - 2
 - 4
 - 6
 - 1
-

Sual: İqtisadi tənzimləmə mexanizminin 1-ci səviyyəsi nə zaman formalaşmışdır? (Çəki: 1)

- XVI-XVII əsrdə Qərbi Avropada və XIX əsrin 50-60-cı illərində ABŞ-da
 - XVII əsrdə
 - XV əsrdə
 - XVIII əsrdə
 - XVI əsrdə
-

Sual: İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi nə zaman formalaşmışdır? (Çəki: 1)

- Birinci Dünya müharibəsindən 20-25 il əvvəl
 - XVII əsrdə
 - XV əsrdə
 - XVIII əsrdə
 - XVI əsrdə
-

Sual: İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi tənzimlənmənin hansı növünə aiddir? (Çəki: 1)

- direktiv

- korporativ
 - indikativ
 - proqnozlaşdırma
 - proqramlaşdırma
-

Sual: İqtisadi tənzimlənmə mexanizminin 3-cü səviyyəsi nə zaman formalaşmışdır? (Çəki: 1)

- Böyük depressiyadan (1929-1933) sonra
 - 1941-1945-ci illər
 - 1917-1936-cı illər
 - 1920-1925-ci illər
 - 1900-1910-cu illər
-

Sual: İqtisadi tənzimlənmə mexanizminin 4-cü səviyyəsinin yaranması nə ilə əlaqəlidir? (Çəki: 1)

- sahələrin inteqrasiyası
 - sahələrin differensasiyası
 - iqtisadiyyatın demonopolizasiyası
 - qloballaşma
 - dünya iqtisadi sistemində dəyişikliklər
-

Sual: Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar: (Çəki: 1)

- inhisarların mövcudluğu
- resursların tükənməsi
- ətraf mühitin çirklənməsi
- resursların qeyri-səmərəli paylanması

bütün cavablar düzdür

Sual: Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar: (Çəki: 1)

- ictimai məhsulların istehsalının bazar üçün sərfəli olmamağı
 - mənfi xarici effektlərin olması
 - gəlirlərin qeyri-bərabər paylanması
 - makroiqtisadi inkişafın qeyri-sabit olması
 - bütün cavablar düzdür
-

Sual: Dövlət tənzimlənməsinin əsas qüsurlarına aid etmək olar? (Çəki: 1)

- informasiyanın məhdud, etibarsız və yanlış olması
 - bürokratik aparatın mövcudluğu
 - qərarların nəticəsinin qabaqcadan görmək imkanının olmamağı
 - qərarın qəbul olunması, həyata keçirilməsi və nəticəsinin arasındakı vaxt
 - bütün cavablar düzdür
-

Sual: Dövlət tənzimlənməsinin ilkin funksiyalarına aiddir (Çəki: 1)

- xüsusi mülkiyyətin müdafiəsi
 - vergilərin yığılması
 - pul tədavülünün təşkili
 - bütün cavablar düzdür
-

Sual: Dövlət tənzimlənməsinin ilkin funksiyalarını aid deyil (Çəki: 1)

- xüsusi mülkiyyətin müdafiəsi
- vergilərin yığılması

- pul tədavülünün təşkili
- pul-kredit siyasəti

Sual: Qızıl dördbucağın əsas göstəricilərin aiddir (Çəki: 1)

- ÜDM artım tempi
- işsizliyin səviyyəsi
- inflyasiyanın tempi
- xalis ixracın ÜDM-də xüsusi çəkisi
- bütün cavablar düzdür

Sual: Mənfi xarici effekt səbəb olur: (Çəki: 1)

- əmtəə çox buraxılır və qiyməti həddən artıq aşağı olur
- əmtəənin həcmi məhduddur
- qiymət aşağıdır
- əmtəənin həcmi sabitdir
- qiymət sabitdir

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qızıl dördbucağın əsas göstəricilərinə aid deyil (Çəki: 1)

- ÜDM artım tempi

- işsizliyin səviyyəsi
- inflyasiyanın tempi
- xalis ixracın ÜDM-də xüsusi çəkisi
- valyuta kursu

Sual: İqtisadiyyatın tənzimlənməsinin xüsusi çəkisinin artmasına təsir edən əsas amillər:
(Çəki: 1)

- bərpaolunmayan resursların tükənməsi
- ekoloji fəlakətlər təhlükəsi
- dünyada resurslarının qeyri-bərabər paylanması
- demoqrafik problemlərin mürəkkəbliyi
- hamısı

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Planlaşdırma nədir? (Çəki: 1)

- inkişafa nail olunmaq üçün tədbirlər sistemidir
 - sənaye və kənd t-tının əlaqəli planlaşdırılmasıdır
 - nəzərdə tutulan layihədir
 - iqtisadi inkişafın vahid sistemidir
 - cavablar düzdür
-

Sual: Planlaşdırma nədir? (Çəki: 1)

- dövlət rəhbərliyinin mərkəzi pilləsidir
 - sənaye və kənd t-tının əlaqəli planlaşdırılmasıdır
 - nəzərdə tutulan layihədir
 - iqtisadi inkişafın vahid sistemidir
 - cavablar düzdür
-

Sual: Planlaşdırmanın hansı prinsipi yoxdur? (Çəki: 1)

- demokratik-mərkəziyyət
 - fərdi müqayisəli
 - elmi əsaslandırma
 - həvəsləndirmə və məsuliyyət
 - nəzarət
-

Sual: Planlaşdırmanın hansı prinsipi yoxdur? (Çəki: 1)

- demokratik-mərkəziyyət
 - elmilik
 - xüsusi əsaslandırma
 - həvəsləndirmə və məsuliyyət
 - nəzarət və təftiş
-

Sual: Planlaşdırmanın hansı prinsipi daha əsasdır? (Çəki: 1)

- demokratik-mərkəziyyət
- elmilik
- inzibati-amiranəlik

- həvəsləndirmə və məsuliyyət
 - nəzarət və təftiş
-

Sual: Planlaşdırmada hansı qanun istifadə olunmur? (Çəki: 1)

- dəyər qanunu
 - əmtə istehsalı qanunu
 - əsas iqtisadi qanun
 - tələb və təklif qanunu
 - inzibati- amiranəlik qanunu
-

Sual: İndiqativ planlar adətən neçə il müddətinə tərtib olunurlar. (Çəki: 1)

- 1.
 - 2.
 - 3.
 - 4.
 - 5.
-

Sual: Səhv cavabı tapın. İndiqativ planların aşağıdakı bölmələri olur: (Çəki: 1)

- iqtisadi artımın müəyyən edilməsi
 - investisiya qoyuluşları
 - maliyyə axını
 - iqtisadi balanslaşdırma bölməsi
 - kredit resursları
-


Sual: Səhv cavabı tapın. İndiqativ planların aşağıdakı bölmələri olur: (Çəki: 1)

- inflyasiya
 - rəqabətin müəyyən edilməsi
 - investisiya qoyuluşları
 - maliyyə axını
 - istehsalın inkişaf bölməsi
-

Sual: Elmi öncəgörmənin hansı formaları vardır (Çəki: 1)

- hipotez
 - hipotez, proqnoz
 - proqnoz
 - plan
 - hipotez, plan, proqnoz
-

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Proqnoz obyektin xüsusiyyətini xarakterizə edir (Çəki: 1)

- keyfiyyət parametrlərini
- kəmiyyət parametrlərini
- obyektin dinamika və transformasiyaya meyilliliyini
- obyektin kəmiyyət və keyfiyyət parametrlərini
- hec bir cavab düzgün deyil

Sual: Proqnozlaşdırma özündə nəyi əks etdirir (Çəki: 1)

- obyektin gələcək vəziyyətini müəyyənləşdirən tədbirlər sisteminin hazırlanmasını
- Obyektin gələcək inkişaf yollarının təhlilini
- obyektin gələcək vəziyyətini, onun dinamika və inkişaf yollarının təsvirinə yönələn elmi əsaslandırılmış cəhdləri
- Obyektin struktur elementlərinin aşkarlanmasını
- Obyektin gələcək vəziyyətinə təsir edən amillərin aşkarlanması

Sual: Regional inkişaf proqnozlaşdırılması zamanı hansı qrupp göstərijilərdən istifadə edilmir? (Çəki: 1)

- baza ilinə aid giriş göstərijiləri
- ekspert qiymətləndirilməsi yolu verilən ssenari göstərijiləri
- proqnozlaşdırma dövrünün sonuna olan çıxış göstərijiləri
- regionun xüsusiyyətlərinə müvafiq region inkişaf indikatorları
- 10 il önjəki retrospektiv göstərijilər

Sual: Səhv cavabı tapın İqtisadi təhlildə çoxlu sayda statistik metodlardan istifadə olunsa da, tənzimləməyə daha çox uyğun gələnələr aşağıdakılar sayılır: (Çəki: 1)

- ekstropolyasiya metodu
- iqtisadi qruplaşdırma metodu
- indeks metodu
- büdcə metodu
- maliyyə metodu

Sual: Səhv cavabı tapın İqtisadiyyatın dövlət tənzimlənməsində istifadə olunan metodlarını ayırmaq olar: (Çəki: 1)

- təsadüfi metodlar
 - qeyri-tipik metodlar
 - istisna təşkil edən metodlar
 - balans metodu
 - ekstropolyasiya metodu.
-

Sual: Səhv cavabı tapın İqtisadiyyatın dövlət tənzimlənməsində istifadə olunan metodlarını ayırmaq olar: (Çəki: 1)

- təsadüfi metodlar
 - qeyri-tipik metodlar
 - məqsədli proqram metodu
 - normativ metod
 - indeks metodu.
-

Sual: Səhv cavabı tapın. Əhatə etdiyi dövrə görə proqnozlar bölünürlər: (Çəki: 1)

- cari,
 - cəld,
 - əməli
 - qısa müddətli proqnozlar
 - operativ
-

Sual: Səhv cavabı tapın. Əhatə etdiyi dövrə görə proqnozlar bölünürlər: (Çəki: 1)

- orta müddətli proqnozlar
- daha uzun müddətli proqnozlar
- əməli

- qısa müddətli proqnozlar
 - strateji proqnozlar
-

Sual: Səhv cavabı tapın. «Delfa» metodu əsas xüsusiyyəti ilə səciyyələnir: (Çəki: 1)

- ekspertin anonim olması
 - əvvəlki sorğuların nəticəsindən istifadə olunması
 - cavabların statistik qruplaşdırılması
 - ekspertin anonim olması bə cavabların statistik qruplaşdırılması
 - təkrar olunanlar birləşdirilir
-


Sual: Səhv cavabı tapın. «Delfa» metodu neçə əsas xüsusiyyəti ilə səciyyələnir: (Çəki: 1)

- 2
 - 3
 - 5
 - 4
 - 6
-

Sual: Səhv cavabı tapın. Ekstropolyasiyanın sadə üsuluna nə aid deyil (Çəki: 1)

- Üki –
 - f
 - Üi
 - L
 - Y-
-

Bölmə: 0503

Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %


Sual: Qızıl dördbucağın əsas göstəricilərinə aid deyil (Çəki: 1)

- ÜDM artım tempi
- işsizliyin səviyyəsi
- inflyasiyanın tempi
- xalis ixracın ÜDM-də xüsusi çəkisi
- valyuta kursu

Sual: İqtisadiyyatın tənzimlənməsinin xüsusi çəkisinin artmasına təsir edən əsas amillər: (Çəki: 1)

- bərpəolunmayan resursların tükənməsi
- ekologi fəlakətlər təhlükəsi
- dünyada resurslarının qeyri-bərabər paylanması
- demoqrafik problemlərin mürəkkəbliyi
- hamısı

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi tənzimləmə mexanizmi neçə səviyyədəndən ibarətdir? (Çəki: 1)

- 3
 - 2
 - 4
 - 6
 - 1
-

Sual: İqtisadi tənzimləmə mexanizminin 1-ci səviyyəsi nə zaman formalaşmışdır? (Çəki: 1)

- XVI-XVII əsrdə Qərbi Avropada və XIX əsrin 50-60-cı illərində ABŞ-da
 - XVII əsrdə
 - XV əsrdə
 - XVIII əsrdə
 - XVI əsrdə
-

Sual: İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi nə zaman formalaşmışdır? (Çəki: 1)

- Birinci Dünya müharibəsindən 20-25 il əvvəl
 - XVII əsrdə
 - XV əsrdə
 - XVIII əsrdə
 - XVI əsrdə
-

Sual: İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi tənzimlənmənin hansı növünə aiddir? (Çəki: 1)

- direktiv
- korporativ
- indikativ

- proqnozlaşdırma
 - proqramlaşdırma
-

Sual: İqtisadi tənziplənmə mexanizminin 3-cü səviyyəsi nə zaman formalaşmışdır? (Çəki: 1)

- Böyük depressiyadan (1929-1933) sonra
 - 1941-1945-ci illər
 - 1917-1936-cı illər
 - 1920-1925-ci illər
 - 1900-1910-cu illər
-

Sual: İqtisadi tənziplənmə mexanizminin 4-cü səviyyəsinin yaranması nə ilə əlaqəlidir? (Çəki: 1)

- sahələrin inteqrasiyası
 - sahələrin differensasiyası
 - iqtisadiyyatın demonopolizasiyası
 - qloballaşma
 - dünya iqtisadi sistemində dəyişikliklər
-

Sual: Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar: (Çəki: 1)

- inhisarların mövcudluğu
 - resursların tükənməsi
 - ətraf mühitin çirklənməsi
 - resursların qeyri-səmərəli paylanması
 - bütün cavablar düzdür
-

Sual: Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar: (Çəki: 1)

- ictimai məhsulların istehsalının bazar üçün sərfəli olmamağı
 - mənfi xarici effektlərin olması
 - gəlirlərin qeyri-bərabər paylanması
 - makroiqtisadi inkişafın qeyri-sabit olması
 - bütün cavablar düzdür
-

Sual: Dövlət tənzimlənməsinin əsas qüsurlarına aid etmək olar? (Çəki: 1)

- informasiyanın məhdud, etibarsız və yanlış olması
 - bürokratik aparatın mövcudluğu
 - qərarların nəticəsinin qabaqcadan görmək imkanının olmamağı
 - qərarın qəbul olunması, həyata keçirilməsi və nəticəsinin arasındakı vaxt
 - bütün cavablar düzdür
-

Sual: Dövlət tənzimlənməsinin ilkin funksiyalarına aiddir (Çəki: 1)

- xüsusi mülkiyyətin müdafiəsi
 - vergilərin yığılması
 - pul tədavülünün təşkili
 - bütün cavablar düzdür
-

Sual: Dövlət tənzimlənməsinin ilkin funksiyalarını aid deyil (Çəki: 1)

- xüsusi mülkiyyətin müdafiəsi
 - vergilərin yığılması
 - pul tədavülünün təşkili
 - pul-kredit siyasəti
-


Sual: Qızıl dördbucağın əsas göstəricilərin aiddir (Çəki: 1)

- ÜDM artım tempi
- işsizliyin səviyyəsi
- inflyasiyanın tempi
- xalis ixracın ÜDM-də xüsusi çəkisi
- bütün cavablar düzdür

Sual: Mənfi xarici effekt səbəb olur: (Çəki: 1)

- əmtəə çox buraxılır və qiyməti həddən artıq aşağı olur
- əmtəənin həcmi məhduddur
- qiymət aşağıdır
- əmtəənin həcmi sabitdir
- qiymət sabitdir

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: «İqtisadiyyatın dövlət tənzimlənməsi»nin predmeti öyrənir: (Çəki: 1)

- ölkənin iqtisadi həyatında bazar münasibətlərinin səmərəli formalaşmasını təmin edəcək dövlətin bütün iştirak formalarını
- gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
- məşğulluğun tənzimlənməsi
- ətraf mühitin qorunması

- ölkənin təhlükəsizliyinin təmin edilməsi

Sual: «İqtisadiyyatın tənzimlənməsi» kursu öyrənmir: (Çəki: 1)

- ölkə regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi
- mövcud qanunvericiliyin təkmilləşdirilməsi
- ümumi iqtisadi proporsiyaların dəstəklənməsi
- iqtisadiyyatın cari və gələcək istiqamətlərinin optimal nisbətinin formalaşması
- müxtəlif əmtəə bazarlarında qiymət dəyişməsinə

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi öyrənmir (Çəki: 1)

- ölkə regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi
- mövcud qanunvericiliyin təkmilləşdirilməsi
- ümumi iqtisadi proporsiyaların dəstəklənməsi
- müxtəlif bazarlarda qiymət və istehsal həcmi
- iqtisadiyyatın cari və gələcək istiqamətlərinin optimal nisbətinin formalaşması

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadiyyatın tənzimlənməsinin əsas məqsədidir: (Çəki: 1)

- iqtisadi - sosial sabitlik və inkişafa nail olma
- regionların sosial-iqtisadi inkişaf şəraitinin bərabərləşdirilməsi

- ətraf mühitin çirklənməsinin qarşısının alınması
 - yerli özünüidarəetmə zəmanətinin təminatı
 - regionların təbii-iqlim xüsusiyyətlərindən istifadə
-

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi: (Çəki: 1)

- sabit iqtisadi artımı saxlama üzrə dövlətin fəaliyyətidir
 - işsizliyin artırılması üzrə dövlətin fəaliyyətidir
 - haqsız rəqabəti formalaşdırmaq üzrə dövlətin fəaliyyətidir
 - tədiyyə balansının mənfi saldosunun formalaşması üzrə dövlətin fəaliyyətidir
 - inflyasiya artımının yaradılması üzrə dövlətin fəaliyyətidir
-